

## **Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi ilə bağlı təbrik**

Bu gün Azərbaycan iqtisadiyyatını Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları olmadan təsəvvür etmək çətindir. Onun elmi-tədqiqat və təhsil fəaliyyətinin mərkəzində ənənə və innovasiyaların vəhdəti dayanır. Hər konkret dövrdə ölkənin inkişafına mühüm töhfələr verərək, doğma Azərbaycanımızın aparıcı ali təhsil müəssisələrindən birinə çevrilən və dünyanın reytingli universitetləri sırasına yüksələn UNEC-in inanılmaz dərəcədə zəngin bir tarixi var! Bir çoxlarının taleyini əvvəlcədən müəyyənləşdirən UNEC diplomu, nəinki ölkə daxilində, eyni zamanda respublikamızın hüdudlarından kənar da işəgötürənlərin nəzərində məzunları fərqləndirən özünəməxsus keyfiyyət işarəsidir. Qürur hissi duyuram ki, bu universitetin 2000-2004-cü illərdə rektoru kimi fəaliyyət göstərmişəm.

Azərbaycan Dövlət İqtisad Universitetinin fəaliyyətim dövründə keçirilmiş 70 illik yubileyindən keçən dövr ərzində o, dinamik inkişaf edərək illərlə qazanılmış nailiyyətlərin, eyni zamanda xaricdə təhsil almış gənclərin hesabına öz elmi potensialını daha da artırmışdır. Ötən illər kollektivin böyük ruh yüksəkliyi ilə əldə etdiyi uğurlarla zəngin bir dövr kimi yadda qalmışdır. Bu gün UNEC Azərbaycan universitetlərinin beynəlxalq rəqabət qabiliyyətini artırmaq üçün Ümummillî liderimiz Heydər Əliyevin tövsiyələrinə uyğun şəkildə ənənələri layiqincə davam etdirən, milli layihə çərçivəsində problemləri vaxtında həll edən, güclü elmi beynəlxalq əlaqələri olan, təhsil proqramlarında artıq xarici təcrübənin inteqrasiyasına və rəqəmsal çevrilmə yolunda inamla irəliləyərək tədris prosesinin tamamilə yeniləşdirilməsinə nail olmuş, distant təhsilə keçid sahəsində respublikanın digər universitetləri içərisində ilkə imza atmış və nəhayət, nüfuzlu daxili və dünya reytinglərində özünəməxsus yer tutan ali təhsil müəssisəsi kimi tanınır.

Müasir texniki avadanlıq və yüksək ixtisaslı müəllim heyəti yüksək keyfiyyətli kadr hazırlığını təmin edir. Tələbələrə biliklərin mənimsənilməsi və tədqiqatların aparılması üçün geniş imkanlar verilir, təşəbbüslü və innovativ zəkali işçilər peşə inkişaf üçün yeni üfüqlər açılır. UNEC bacarıqların formalaşması, fərdi inkişaf və yaradıcılıq imkanlarının həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Əminliklə deyə bilərik ki, UNEC tələbələri və məzunları üçün əla perspektivlər vəd və təklif edir.

UNEC heyəti universitetin hərtərəfli inkişafı və müstəqil dövlətimizin gələcəyi olan gənclərimizin yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil sahəsində strateji mövqeyini dəstəkləyir və onun universitetlər qarşısında qoyduğu məqsəd və vəzifələri vaxtında uğurla icra edir, professor-müəllim kollektivi və tələbələr də yaradılmış geniş imkanlar sayəsində yeni nailiyyətlər qazanmaq üçün böyük şövqlə səy göstərirlər. Hər zaman iqtisadi yönümlü ADİU bölgədə və Azərbaycanda ən böyük müəssisələrdə tələb olunan yüksək ixtisaslı iqtisadçı kadrların dayağı sayılmaqla bu gün tədqiqatın yeni sahələrinin meydana gəlməsi və inkişafı ilə əlaqədar yeni ixtisasların açılması hesabına texniki sahələrdə də rəqabətə davamlı mütəxəssislərin hazırlığı prosesinə başlayır, öz potensial imkanlarını sürətlə genişləndirməyə davam edir. Bu əziyyətli və şərəfli iş Azərbaycan Dövlət İqtisad

Universitetinin və tələbələrimizin gələcəyini, həmçinin bütövlükdə ölkənin gələcəyini müəyyənləşdirir.

Mən Azərbaycan Dövlət İqtisad Universitetinin qazandığı bu uğurlara çox sevinirəm. UNEC-in yaradılmasının 90 illik yubileyi münasibətilə UNEC heyətini ürəkdən təbrik edirəm. Sizin kollektivə milli iqtisadiyyat üçün ixtisaslı kadrların hazırlanmasında, alim və müəllimlərin elmi nailiyyətlərinin praktikada geniş tətbiq edilməsində daha innovativ yanaşma, yeni qələbələr və kəşflər, təlim-təhsil fəaliyyətinin bütün sahələrində müvəffəqiyyətlərə arzulayıram!

*Hörmətlə,  
akademik Əli Abbasov,  
AMEA-nın müşaviri, Yüksək Texnologiyalar Parkının direktoru*